

UOT: 82-3.512.162

AYGÜN ORUCOVA

EYNƏLİ BƏY SULTANOVUN ƏDƏBİ VƏ TƏNQİDİ GÖRÜŞLƏRİ

Məqalədə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, çoxcəhətli yaradıcılığı ilə diqqəti cəlb edən məşhur şəxsiyyətlərdən biri, Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi Eynəli bəy Sultanovun dövrünün bədii ədəbiyyatının təstünlükleri və çatışmaqlarından bəhs edən məqalələrindən söz açılır. Ədəbi-tənqid yazalarında Eynəli bəy ədəbiyyat xadimlərindən, ziyalılardan bədiilik, ictimai əhəmiyyətli mövzular, xalqın mənafeyinə, azərbaycançılığa xidmət tələb etmişdir. Bu tipli məqalələrin əksəriyyəti teatr tənqidilərindən ibarətdir.

Açar sözlər: ədəbi tənqid, məqalə, nöqsan, təqdir, resenziya.

XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus mövqeyi olan, çoxcəhətli yaradıcılığı ilə diqqəti cəlb edən məşhur şəxsiyyətlərdən biri Eynəli bəy Sultanov (1866-1935) Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindəndir. Böyük ədib Cəlil Məmmədquluzadənin (1869-1932) “özündən huşyar dost” [4, s. 103] hesab etdiyi Eynəli bəy Sultanov bir neçə xarici dilləri mükəmməl şəkildə mənimsemmiş və bunun nəticəsi olaraq dünya ədəbiyyatının korifeylərinin əsərlərini orijinaldan oxuya bilmüşdir. 1880-1886-cı illərdə təhsil aldığı İrəvan kişi gimnaziyasında bir çox elmləri və dilləri (rus, latin, yunan, fransız) öyrənməsi onun dövrünün açıqfikirli, müasir, zəngin dünyagörüşlü bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Eynəli bəy XIX əsrin sonlarında hələ gimnaziya şagirdi ikən Naxçıvanda maarifçilik hərəkatının başçılarından biri olmuş, “Ziyalı məclisi”, “Müsəlman Dram İncəsənəti Cəmiyyəti” təşkil etmiş, burada ilk kitabxananı açdırmağa nail olmuş, ilk mətbəəni yaratmış, məktəb, teatr, folklor və yazılı ədəbiyyatın, milli şürurun formalaşması və inkişaf etdirilməsi üçün var qüvvəsi ilə çalışmış, 1883-cü ildə Naxçıvanda teatrın yaranmasında fəal iştirak etmişdir. O, “Naxçıvan ədəbi mühitində təşkilatçı-rəhbər, rejissor və aktyor” [1, s. 206] nasır, dramaturq, publisist, baş redaktor, tərcüməçi, teatr tənqidçisi, pedaqoq, qadın azadlığı tərəfdarlarının əvvəlincilərindən olmuşdur. «Новое обозрение», «Каспи», «Закавказье», «Кавказская коммуна», «Ишыгъолу» və s. qəzetlərdə öz dövrünün ictimai əhəmiyyətli hadisələrindən, problemlərindən bəhs edən ədəbi-publisist yazılarla çıxış etmişdir. Yaradıcılığının bütün növ və janrlarında, bütün fəaliyyətində Eynəli bəy milli mövqedən – azərbaycançılıq mövqeyindən çıxış etmiş, öz xalqının dərddlerindən söz açmış, “Mənim xalqım” məqaləsində yazdığı kimi “xalqını azad insanlar içərisində azad, xoşbəxtlər içərisində xoşbəxt, maarifçilər arasında maarifçi” [8] kimi görməyi arzulamışdır.

Eynəli bəy Sultanov çoxşaxəli və zəngin yaradıcılığının dramaturgiya və nəşr sahələrinə nisbətən daha ağırılıq təşkil edən sahəsi publisistikadır. Bu məqalələrin içində diqqətimizi cəlb edən Eynəli bəyin ədəbi və ədəbiyyat və teatr tənqidilə bağlı fikir və mülahizələrinin əks olunduğu dəyərli nümunələrdir. Akademik Isa Həbibbəylinin ön sözünü yazdığını və toplayıb tərtib etdiyi Eynəli bəy Sultanov “Məqalələr” kitabında yer alan elə ilk məqalə 1892-ci ildə “Novoye obozreniye” qəzetində “Biblioqrafiya” adı ilə verilmiş “Balıqçı və balıq nağılı Köçərlinin tərcüməsində” adlı resenziyadır. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının ana dili müəllimi Azərbaycanın ilk ədəbiyyat tarixçisi, ədəbiyyatşunası, tənqidçisi Firidun

bəy Köçərlinin Rusyanın “ən böyük şairi” və müasir rus ədəbiyyatının banisi sayılan Aleksandr Sergeyeviç Puşkindən tərcümə etdiyi mənzum əsərin 51 səhifədən ibarət kitab şəklində nəşr olunması münasibətlə yazılmışdır. Görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərlinin 10 il – 1885-1895-ci illərdə gecə tərbiyəçisi olması və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərməsi bəzi mənbələrdə qeyd olunur. Akademik İsa Həbibbəylinin ön sözə qeyd etdiyi kimi Eynəli bəy Sultanovun gimnaziyada sonuncu ilində 1885-1886-cı tədris ilində Firudin bəy onun Azərbaycan dili və şəriət müəllimi olmuşdur. Şeirlə tərcümə olunan əsərin rəvanlığını, dilinin aydın və anlaşılır, hətta “azərbaycanlıların danışığı, gündəlik dilində qacaqlıq olan fars və ərəb söz və ifadələrini istifadədən belə yayınmaq cəhdlərini” [6, s. 24] təqdir edən Sultanov bir neçə tənqidə qeydlərini bildirmişdir. Bunlardan birincisi və ən əsası tərcümə əsərinin rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan, adı dünyada ən çox öyrənilmiş 100 şəxsiyyətin siyahısına daxil edilmiş Puşkin orijinalının poetik gözəlliyini mükəmməl şəkildə çatdırıbmamasıdır. Bu da əsərin mövzusu və süjet xətti ilə daha çox bağlıdır. Sonrakı dövrə “Balıqçı və balıq haqqında nağıl” mənzum nağılıının Məmməd Rahim və Mirmehdi Seyidzadənin tərcümələrindən istifadə edilmişdir. “Qafqaz əsiri”, “Qaraçilar”, “Ruslan və Lyudmila”, “Yevgeni Onegin” və s. əsərlərin müəllifi “Puşkin nağılıının süjetinin özü etik element baxımından Azərbaycan poeziyası üçün az əhəmiyyətli”dir. Azərbaycanlıların Vaqif, Zakir, Nəbatı və digər görkəmli istedadlar kimi təmsilçiləri olan orijinal poeziyaları vardır” [6, s. 24]. Bu əsərdə azərbaycanlı oxucunun alışlığı zəngin ədəbiyyat ənənələrinin olmaması, qadının tamamilə mənfi planda, tamahkar, acgöz, xudbin verilməsi, romantik, bir az mistik çalarlar realist metodu daha üstün tutan Eynəli bəyi qane etməmişdir. Eynəli bəy Sultanov bədii ədəbiyyatın tərbiyəvi əhəmiyyətini, xalqın mənəvi qidası olduğunu nəzərdə tutduqda Firudin bəyin bu əməyinin nə kimi əhəmiyyət daşıdığını, tərcümə üçün seçilmiş materialın bu məqsədə xidmət edə bilməyəcəyini vurgulayır. Sonda böyük ədib bu qənaətə gəlmişdir ki, bu tərcümə əsəri kiçik və yuxarı yaşılı uşaqlarçın müəyyən əxlaqi nəticəsi olduğu və ədəbiyyatımızı yeni bir əsərlə zənginləşdirdiyi üçün böyük əhəmiyyətə malikdir. Rəhim Məmmədzadənin “Persiyada qırğın” 3 pərdəli pyesini (Tiflis 1912) [7] maraqlı məzmununa və anlaşılıq dilinə görə təqdir etmişdir. Əsərdə İrandakı inqilablar dövrünün hadisələri deyil, inqilabdan əvvəl “fars məmurlarının köməksiz əhali üzərindəki özbaşınalığının mənzərəsinin” [6, s. 62] canlandırıldığı və bu kimi hadisələrin elə məhz inqilabi üsyamlara götürüb çıxardığı qeyd edilir. Sonra əsərin qısa məzmunu ilə oxucular tanış edilir. Zəngin Təbriz mülkədarı Kit Kitiçin prototipi Hacı Qasim sələmçidir, zorla 12 yaşılı qızını əyri yollarla sərvət yiğmiş varlı tacirə ərə vermək istəyən fars libası geyinmiş xəsis cəngavərdidir. Müəllif əsəri sərt tənqid etməmişdir. Xüsusən, ona görə ki, bu pyes ədəbiyyat sahəsində onun birinci təcrübəsidir. Eynəli bəy ana dilində maraqla oxunan belə dram əsərlərinin azlığı səbəbindən müəllifə minnətdarlığını bildirmişdir.

Eynəli bəy Sultanovun tənqidə məqalələrinin eksəriyyəti teatr tamaşaları haqqındadır. Onun C.Məmmədquluzadənin “Ölüler”, N.Nərimanovun “Nadir şah”, Ü.Hacibəyovun “Arşın mal alan”, “Ösli və Kərəm” əsərlərinə, Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Volterin “Sultan Osman” kimi tərcümə əsərləri əsasında hazırlanmış tamaşalara yazdığı resenziyalar teatr sənətinin, mədəniyyətinin yüksəlişi üçün son dərəcə əhəmiyyətlidir. Bu resenziyalar və ayrı-ayrı aktyorlar haqqındaki məqalələri (H.Ərəblinski, H.Sarabski və s.) akademik İsa Həbibbəyli Tiflisdəki Azərbaycan teatrının təşəkkülünə mühüm təsiri baxımından çox yüksək dəyərləndirmiştir: “Vaxtilə şəbeh tamaşalarını araşdırıb öyrənən, Naxçıvan teatrının əsasını qoyan müəllifin artıq xeyli dərəcədə formalılmış milli teatr barədəki fikirləri əsasən peşəkarlığı və vətəndaşlıq mövqeyi ilə diqqəti cəlb etmişdir” [2, s. 170]. Eynəli bəyin “ilk dəfə geniş, hərtərəfli

və ümumiləşdirilmiş elmi portretini yaratmış” [3, s. 4] filologiya üzrə fəlsəfə doktoru, dosent İzzət Maqsudovun bu barədə yazır: “1910-1916-cı illərdə və daha sonralar Tiflis səhnəsində azərbaycanlı artistlərin göstərdiyi elə bir əsər olmamışdır ki, E.Sultanov onun haqqında öz fikrini söyləməmiş olsun. E.Sultanovu maraqlandıran əsas məsələlərdən biri aktyorun öz üzərində ciddi işləyərək, savadını durmadan artırması, səhnə mədəniyyətinə yiyələnməsi məsələsidir” [3, s. 172]. 1916-cı ildə dahi ədib Cəlil Məmmədquluzadənin uzun zamanlıq bir mübarizədən sonra “Ölülər” əsərinin ilk müvəffəqiyyətli tamaşası haqqında Eynəli bəy böyük sevincə “Zakavkazskaya reç” qəzetində oxuculara xəbər vermişdir [9]. “Müsəlman auditoriyası” (1912) resenziyası görkəmli mədəniyyət xadimi, Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olan Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar”, başqa adla “Məşədi Şaban” adlanan komedyasının tamaşası haqqındadır. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultan Məcidin böyük rolü olub. “Gənc müsəlman yazılıcısı Qəniyevin qələmindən çıxmış bütün komediyalar gözəldir, lakin bu “Məşədi Şaban” komedyası daha gözəldir. Müəllif məharətlə qara camaatı, simic xəsisləri və onların teatra münasibətini təsvir edir. Onlar düşünürər ki, aktyorlar teatra xalqı güldürmək və pul toplamaq üçün yığışırlar” [6, s. 74]. Məşədi Şaban sərvət toplamaq məqsədilə teatri podrata götürmək istəyir və evinə gənc artist Ağa Cavadı dəvət edir. Tamaşada artistlərdən cənab Haqqı, cənab Abbasovun rollarını çox yaxşı oynadıqlarını qeyd edən Eynəli bəy aktrisalar haqqında susmaq lazımlı gəldiyini qeyd etmişdir. “Müsəlman operası” 1914-cü ildə Tiflisdə Bakı müsəlman truppasının tamaşaşa qoyduğu “Leyli və Məcnun” operası haqqında yazılmış resenziyadır. Leyli rolunu oynamamaq məcburiyyətində qalan Məmmədovun roluna yaraşmadığını qeyd edən Eynəli bəy bunu bütün müsəlman dram əsərlərinin qüsuru kimi qiymətləndirir: “Səhnəyə təbii müsəlman qadını çıxana qədər onu qəbul etmək lazımlı gələcəkdir” [6, s. 113].

“Quranın türk dilinə ilk tərcüməsinə dair” (1914) məqaləsində “Русские ведомости” qəzetində 1914-cü il 13 fevral tarixli bir məqaləni – yəni Konstantinopolda yenicə Quranın türk dilinə ilk tərcüməsinin nəşr olunması xəbərinə münasibətini bildirmişdir. Bu xəbəri “həqiqətdən uzaq” [6, s. 90] hesab edən müəllif indiyə qədər Quranın tərcüməsinin dinə hə-qarət hesab olunması və qadağan olunması və bu səbəbdən də xalq arasında islamın əsasları, dinin əsl mahiyyəti haqqında təsəvvürün olmadığının yazıldığını qeyd edir. Eynəli bəy yazılanların əksinə olaraq, müqəddəs kitabın başqa dillərə tərcümə edilməsinə heç bir mü-səlman ölkəsində qadağan olmadığını, əksinə müsəlman alimlərinin bunun başa düşülməsini arzulayaraq XIX əsrin 30-cu illərindən başlayaraq, müxtəlif dillərdə şərhlər yazdığını vurğu-layır və türk, fars, urdu, hind, çin və b. dillərə tərcüməni əvəz edən şərhləri yazdıqlarını qeyd edir. Qafqazda 1905-ci ildən başlayaraq, Quranın Anadolu türk ləhcəsinə çox yaxın olan Azərbaycan dilinə müfəssəl şərh ilə iki tərcüməsinin nəşr olunduğunu qeyd edir: birincisi Bakıda Mirkərimağanın, digəri isə Tiflisdə Axund Məmmədhəsən Mövlazadənin tərcümə-lərində. “Bu tərcümələr böyük nüsxə sayında yalnız Rusiya müsəlmanları arasında deyil, hətta onun hüdudlarından kənarda da satılır” [6, s. 91].

Eynəli bəy Sultanovun ədəbi qeydlərindən danışarkən “Müsəlman yazılıclarının müharibə haqqında fikirləri”ndə Şərq ədəbiyyatının Sədi, Hafız, Firdovsi, ustad aşıqlardan Aşıq Abbasın müharibə, qəhrəmanlıq, qorxmazlıq, ehtiyat, dünya malına aludə olmamaq haqqında dəyərli fikirləri toplanmışdır. Eynəli bəy “Zəmanə ədiblərindən nələr tələb etmək lazımdır?” məqaləsində proletar ədiblərini nəzərdə tutmadığını qeyd edəndən sonra öz dövrünün ədəbiyyat xadimlərinə olan başlıca tələblərini belə ümumiləşdirir: “Biz əvvəl, bil-

əvvəl ədibdən istedad və məhariyyət, sondan da qanacaq, bəsirət (qanacaqlı, ətraflı, dərin və qəşəng bir nəzər) və bilik tələb etməliyik. ...Kamil bilik ilə bərabər ədibin əxlaqi dəxi dumduru və təmiz olmalıdır [5, s. 248-249]. 1914-cü ildə yazılmış “İsmayıł bəy Qaspirinski (Qaspiralı)” məqaləsi Krım Bağçasarayda 1883-cü ildən nəşr edilməyə başlayan “Tərcüman” qəzetiinin baş redaktoru, ictimai xadim, publisist İsmayıł bəyin vəfatından doğan kədəri ifadə etmək məqsədilə yazılmışdır. Rus əsarəti altında əziyyət çəkən türkdilli xalqların təhsilə, tərəqqiyə, elmə, mədəniyyətə, nəhayət, birliyə möhtac olduğu bir dönəmdə “Tərcüman”ı və “Dildə, fikirdə, işdə birlik” şəhəri ilə tarixin səhnəsinə İsmayıł bəy Qaspiralı çıxdı. Altaydan Urala, Orta Asiyadan Qafqaza, Volqaboyundan Balkanlara səpələnmiş türk ulusunun eyni dəyərlərə mənsub olduqlarını və ona sahib olmanın vaxtı çatdığını anlatdı. “Xalqını ruhən oyandırıran və sevgi ilə ictimai həyatın dəyişdirilməsi xeyrinə çalışan mərhum 35 illik səmərəli və məhsuldar fəaliyyəti dövründə Rusiya müsəlmanlarının müasir bilikləri mənimsəməsinin zəruriliyi və xalq təhsilinin səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə aparırdı” [6, s. 129]. Onun fəaliyyəti nəticəsində rus tabeliyindəki bütün müsəlmanların ruhən birləşdiyini və bu səbəbdən də müsəlman xalqı arasında çox böyük hörmət qazandığı qeyd olunur. Onun fəaliyyətinin fərqli xüsusiyyəti kimi, yeniliyin ən azığın əleyhdarları olan mollaların əksəriyyətinin cəhalətinə və fanatizminə kəskin hücumlarsız keçinmək bacarığını göstərir: “O, üsullu şəkildə, ehtiyatla və ehmalla Qərb maarifçiliyinin rədd edilməsi ilə xalqına vurulan ziyanı nişan verir və yalnız bu yolla həmvətənlərinin həyatının yaxşıya doğru dəyişilməsi istiqamətində nəticə əldə edirdi” [6, s. 129]. Haqqındakı dəyərli qeydlərdən sonra müəllif: “Bütün deyilənlərdən sonra aydın olur ki, niyə hətta yaşlılığına baxmayaraq, Qaspiralının vəfati haqqında xəbər bütün müsəlmanlara zərbə vurdur və ümumi hüzən doğurdu” [6, s. 130]. 1915-ci il qələmə alınmış “Rusiyada müsəlman mətbuatı” məqaləsində də 1905-ci il inqilabına qədərki mətbuat orqanları içərisində “Tərcüman” qəzetiinin rolunu xüsusi olaraq vurgulamışdır. 1914-cü ildə I Dünya müharibəsinin başlanması ilə ilk müsəlman satirik mətbuat orqanı “Molla Nəsrəddin” jurnalının nəşrinin dayandırılması əmrindən, jurnal əməkdaşlarına edilən kəskin hücumlara qarşı çıxaraq, məcmuənin Azərbaycan mətbuatı tarixində tutduğu mövqeyi düzgün müəyyənləşdirmişdir: “Bu məcmuə özünün bir çox müsbət cəhətlərinə görə ancaq bizim ölkənin müsəlmanları arasında deyil, bütün müsəlman Şərqində, habelə Avropanın Şərqlə maraqlanan təbəqələri arasında da məşhurdur” [9]. “Müsəlman həyatı” başlıqlı məqalədə “Molla Nəsrəddin” jurnalının qaçqın və inqilab günlərində müharibədən zərər çəkmiş müsəlmanlara yardım etməli olan şəxslərin mitinqlərdə xitabət kürsüsünə çıxaraq bir-birinin ardınca ehtiraslı nitqlər söyləməklə kifayətləndiklərini və Mollanın bundan hiddətləndiyini yazır. “Molla bir şeyi nəzərdən qaçırır ki, biz müsəlmanların adamı o qədər azdır ki, xalq xadimləri qeyri-ixtiyari bir neçə işi aparmalı olur” [6, s. 231]. Eynəli bəy “İki oğul” xalq lətifəsini əsas alaraq yazır: “Qeyri-ixtiyari daima yalan deyən, yaxud yalnız həqiqəti yazanlara dua edirəm. Amma gah yalan, gah da doğru məlumat verənləri lənətləməli olursan, çünki adamın fikrinə dəhşətli dolaşıqlıq gətirirlər” [6, s. 219].

Nəticə olaraq qeyd etməliyik ki, Eynəli bəy Sultanov dövrünün açıqfikirli, uzaqgörən, vətəni və xalqını sonsuz məhəbbətlə sevən bir ziyalısı və ədibi, jurnalisti və publisisti olmaqla yanaşı ədəbiyyat və incəsənətin inkişafı və milli maraqlara xidmət etməsi üçün çalışan qorəzsiz bir tənqidçisi kimi də misilsiz xidmətlər göstərmişdir. Onun incəsənətin bir sahəsi kimi ədəbiyyat və onun qarşısına qoyulan tələblər, mətbuat və teatr tamaşalarının bəzi nöqsanları və üstünlüklerindən bəhs edən məqalələri həm öz dövrü üçün, həm də müasir dövrümüz üçün mühüm əhəmiyyətə malikdir.

ƏDƏBİYYAT

1. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı: Azərnəşr, 1997, 682 s.
2. Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı: Nurlan, 2007, 696 s.
3. Maqsudov İ. Eynəli bəy Sultanov: həyatı və yaradıcılığı. Bakı: Elm və təhsil, 2016, 208 s.
4. Məmmədquluzadə C.M. Əsərləri: 4 cilddə, IV c. / Tərtib edəni İ.Həbibbəyli, Bakı: Öndər, 2004, 664 s.
5. Pedaqoji fikir tarixindən. Naxçıvan: Əcəmi, 2019, 288 s.
6. Sultanov E. Məqalələr / Toplayarı, tərtib edəni və ön sözün müəllifi akademik İ.Həbibbəyli. Naxçıvan: Əcəmi, 2017, 288 s.
7. "Zakavkazye" qəz., 1912, 28 iyun, № 144.
8. "Zakavkazye" qəz., 1907, 19 sentabr, № 190.
9. "Закавказская речь" qəz., 1916, 29 aprel, № 95.

*AMEA Naxçıvan Bölməsi
E-mail: orujovaaygun82@gmail.com*

Aygun Orujova

EYNALI BEY SULTANOV'S LITERARY AND CRITICAL VIEWS

The paper deals with the articles about the advantages and disadvantages of fiction of Eynali bey Sultanov, one of the famous figures in the history of Azerbaijani literature and culture of the early twentieth century, a talented representative of the Nakhchivan literary environment. In his literary-critical writings, Eynali bey demanded from literary figures, intellectuals to serve the interests of the people and Azerbaijanism. Most of these articles are related to theater criticism.

Keywords: *literary criticism, article, fault, appreciation, review.*

Айгюн Оруджева

ЛИТЕРАТУРНЫЕ И КРИТИЧЕСКИЕ ВЗГЛЯДЫ ЭЙНАЛИ БЕКА СУЛТАНОВА

В статье рассказывается о преимуществах и недостатках художественной литературы эпохи Эйнали бека Султанова, талантливого представителя Нахчыванской литературной среды, одного из известных деятелей истории азербайджанской литературы и культуры начала XX века. В своих литературно-критических трудах Эйнали бек Султанов требовал от литературных деятелей, интеллигенции служения искусству, темам общественного значения, интересам народа и азербайджанству, большинство из этих статей связаны с театральной критикой.

Ключевые слова: *литературная критика, статья, недостаток, оценка, рецензия.*

(Filologiya elmləri doktoru, professor Hüseyin Həşimli tərəfindən təqdim edilmişdir)

**Daxilolma tarixi: İlkin variant 01.05.2020
Son variant 22.07.2020**